



ELMAN GURBANOV



ELMAN GURBANOV

Yas çadırları asəson vəfat etmiş şəxsin sakını olduğu binanın qarşısında yerləşən dar küçələrdə quraşdırılır. Bu çadırların 1-3 gün müddətində nəqliyyatın hərəkətinin qarşısına almasına baxılmayaraq, onların mövcudluğu normal hesab olmur. Bakının əhalisinin getdikcə artdığını nəzərə alsaq, belə mərasimlərin oraya toplaşanları yerləşdirə biləcək salonlarda keçirilməsi nəzərdən keçirilməlidir.

Bakıda bəzən inşaat zamanı tikinti sahəsinin hasarlanması nəticəsində küçənin çox hissəsi bağlanılır. Bu çox böyük nəqliyyat təxəllüslərinə yaranmasına görən çoxlar. Tikinti zamanı piyadaların və nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyi təmin edən, lakin eyni zamanda içtimai yerdən bağlanılmasına görən çoxlar menyələr və vasitələr vardır.

edilməlidir. Cement, polad və şüşə kimi tikinti materialları bu İnstitut tərəfindən lisensiya ilə təsdiq edilməlidir.

Milli səviyyədə tanınmış belə bir müəssisə əczaçılıq məhsullarından tutmuş tikinti materiallarınınadək bütün məhsulları müəssisə daxilindəki laboratoriyalarda sınaqdan keçirməli və dəqiqləşdirməlidir ki, məhsullardan hər biri özünün göstərilmiş funksiyasını yerinə yetirir və təhlükəsizlik tələblərinə cavab verir. Belə bir səlahiyyətli orqan təhlükəli və standartlara müvafiq olmayan məhsulların ölkə bazarına daxil olmasının qarışısını almış olardı.

### 5. Estetik görünüş

Müsəir dövrdə tikilən binaların bir çoxu forma və proporsiyası baxımından gözəl memarlıq quruluşuna malik deyillər. Bundan əlavə, bəzi hallarda binanın dizaynı onun memarlıq və mədəniyyət konteksti ilə ahəngdar olmur. Bir çox hallarda binaların tikintisi əcaib rəngli suvaq kimi ucuz, aşağı keyfiyyətli materiallardan istifadə ilə başa çatdırılır. Bu isə bir biri ilə vəhdət təşkil etməyən əcaib binaların meydana gəlməsinə görən çoxlar. Bakının zəngin memarlıq irlisinin olduğunu nəzərə alsaq bu vəziyyətin necə məyusəcidi olduğunu söyləmək olar.

Effektiv və ixtisasi Memarlıq və Planlaşdırma Komissiyası bu problemi həll etməyə və şəhərdəki binaların estetik görünüşünün səviyyəsini yüksəltməyə kömək edə bilər. Belə bir komissiya hər bir layihənin ilkin mərhələsində onu təsdiq etmək və ictimaiyyətin də dəvət olunacağı içtimai dinləmələri təşkil etmək öhdəliklərini öz üzərinə götürməlidir.

Eyni zamanda bu komissiya mövcud hündür binaların bəzisində diqqəti yönəldə və şəhərin görünüşünə xələl gətirən binaların

yenidən dizayn edilməsini və ya "kosmetik lifting" tövsiyyə edə bilər. Bəzən minimal dəyişiklik və vəsait ilə əsaslı vizual təkmilləş-dirməyə nail olmaq olar. Məsələn, binanın fasadını yenidən rəngləməklə və ya yüksək keyfiyyətli örtük vurmaqla uğursuz dizayni yaxşı dizayn ilə əvəz etmək olar.

### 6. Dayanacaqlar

Bakıda trafik problemi yeni binalara dayanacaq yeri ilə bağlı tələblər qoyulanadək davam edəcəkdir. İnşaat Standartları hər bir binanın minimum dayanacaq yeri ilə təchiz olunmasını tələb etməlidir. Məsələn, ABŞ-in Vahid İnşaat Standartları hər bir ailə üçün iki örtülü dayanacaq yeri ayrılmamasını şərtləndirir. Eyni şərtlər çox mənzilli binalara da tətbiq edilir. Qonaqlar və əlli illər üçün də əlavə dayanacaq yeri nəzərdə tutulur. Ümumilikdə isə, ofislərin yerləşdiyi binalarda hər 100 kvadrat metr əraziyə 3 dayanacaq yeri ayrılr. Kimmersiya xarakterli binalarda isə hər 100 kvadrat metr əraziyə 3-5 dayanacaq yeri nəzərdə tutulur.

Lakin Bakıda ucaldılmış yüzlərlə binanın dayanacaq problemini həll eləmir, cənubi həmin binalarda sakınlər və müştərilər üçün dayanacaq yeri ayrılmamışdır. Bu problemdən çıxış yolu şəhər administrasiyası tərəfindən şəhərin mərkəzində, tikilmiş binaları dayanacaq yeri təmin etməmiş bina sahiblərinin vəsaiti ilə maliyyələşən çox mərtəbəli dayanacaq yeri təmin etməmiş ola bilər. Sakinlər uzunmüddətli daimi dayanacaq yeri icarəyə götürə bilər və bununla da şəhər administrasiyasına əlavə gəlir gətirə bilərlər. Şəhər daxilində kifayət qədər dayanacaq yeri yaradıldıqdan

sonra, "qadağan olunmuş və ya məhdudiyyət qoyulan zonalar" müəyyən edilməsi və şəxsi avtomobilərə "nəqliyyat tuxaci haqqı" tətbiq edilməsi şəhərin mərkəzində kəskin trafik problemini yüngül-ləşdirə bilər.

London və Nyu York kimi şəhərlərin administrasiyası bu tədbirləri həyata keçirmiş və avtomobilər şəhərin müəyyən küçələrinə daxil olduğu zaman onlardan müəyyən haqq tələb etməyə başlamışdır. Aşkar olunmuşdur ki, belə tədbirlər getdikcə kəskinləşən nəqliyyat tuxaci və ətraf mühitin çirkənməsi kimi problemlərin yaradığı narazılıqları aradan qaldırır. Bu tədbirlərin bir sıra üstün cahətləri vardır: nəqliyyat tixacları və səs-küy azalır, sürət artır və ətraf mühitin çirkənməsinin qarşısı alınır.

## 7. Mövcud Trafik Araşdırması

Hərtərəfli Mövcud Nəqliyyat və Trafik Mühəndisliyi araşdırmları aparılmalıdır. Belə geniş miqyaslı layihəni həyata keçirmək üçün böyük təcrübəyə malik yol hərəkəti üzrə mühəndislik məsləhət kompaniyası bu işə cəlb olunmalıdır.

Araşdırma nəticəsində nəqliyyat axınını yüngülləşdirmək üçün həll yolları tapılmalı, şəhərin müxtəlif hissələrini birləşdirmək üçün effektiv metodlar tövsiyyə edilməli, şosse yolu, əlaqələndirici körpülər, alt və üst keçidli körpü yollarının köməyiylə müxtəlif əlaqələndirmə vasitələri təklif olunmalıdır. Eyni zamanda şəhərin ətrafında böyük radiuslu daxili və xarici dairəvi yollar salınması imkanı nəzərdən keçirilməlidir.

Böyük radiuslu dairəvi yollar nəqliyyatı şəhər mərkəzindən uzaqlaşdırmaq məqsədi daşıyır. Bu yollar maşınların şəhərin mərkəzindən istifadə etmədən belə mənzil başına çatmasına imkan yaradır. Tarixi baxımdan, belə yolların salınması üçün hazırkı dövr Azərbaycan hökümti üçün olverişli zamandır, çünkü Sovet dövründən sonra Azərbaycanda yollar hələ də dövlətin nəzarəti altındadır və özəlləşdirilməyib.

Bakıda şəhərin mərkəzi ilə konsentrik salınan üç müxtəlif rayon vardır. Ən daxildəki dairədə orta əsrlər dövründən qalma İçəri Şəhər yerləşir. İkinci dairə Neft Yüksəlişi dövründə (19-cu əsrin sonu 20-ci əsrin əvvəlindəki Avropa memarlığı) salınmışdır.

Üçüncü və ya kənar dairə Sovet dövründə salınan ərazilərdən ibarətdir. Mikrorayon adlandırılan bu bölgelərdə əsasən massiv yaşayış layihələri həyata keçirilmişdir.

Bu böyük radiuslu dairəvi yollar ilk olaraq mikrorayonlarda salına bilər. İlk dairəvi yol şərqdə yerləşən Əhmədli qəsəbəsini qərbdə yerləşən 9-cu mikrorayondan keçməklə Bayıl məntəqəsi ilə birləşdirə bilər. Hərəkəti sürətlən-dirmək üçün məhdud giriş və çıxış yolları tətbiq etməklə bu yollardan tras yolu kimi də istifadə etmək olar. Gələcəkdə, şəhərdən uzaqlıqda yerləşən əraziləri birləşdirən daha geniş radiuslu dairəvi yol salmaq olar.

Yol hərəkətinin təşkili ilə bağlı araşdırmlar mövcud ictimai nəqliyyat sistemini qiymətləndirməli və şəhərin indiki və gələcək tələblərini nəzərə alaraq nəqliyyatın yeni növlərini təklif etməlidir.

## Yekun

İnkişaf və tərəqqi qəçilməzdür və irəliləyişin göstəricisidir. Lakin bu prosesə nəzarət olunmalı və şəhər planlaşdırması və dizayn qaydalarının rəhbərliyi altında həyata keçirilən dəqiq elmi yanaşma nəzərdə tutularaq strukturlaşdırılmalıdır.

Bakının qeyri-adı tarixi vardır. 40 ildən də az bir müddətdə (1180-1918) 19-cu əsrin mürgüləyən kiçik bir şəhəri neftin keşf olunması ilə inkişaf etmiş kosmopolitan bir mərkəzə çevrildi. Keçmiş sənayeçilər və səlahiyyətli şəxslər öz texnoloji imkanlarını dərk edəcək qədər ağıl və düşüncəyə malik idilər. Buna görə də onlar dəbdəbəli və gözəl bir şəhər salmaq və özlərinin kifayət qədər təcrübəsi olmadığından öhdəsindən gələ bilməyəcəyi məsələləri həll etmək üçün Avropanın ən yaxşı memar və mühəndislərini dəvət etmişdilər.

Təəssüf ki, bu gün reallıq tamam başqa cürdür. Yeni neft məqənələri öz əccadlarının bu yolu davam etdirmirlər. Vəziyyətin bu həddə çatması onların diqqətsizliyi ucbatındandır.

Bu gün bələdiyyə rəhbərlərinin çatışmazlıqlarını göstərməklə günüahi onların boynuna atmaq asandır, amma bu Bakının üzələşdiyi problemləri həll etmir. Praktik və konstruktiv həll yolları tapılmalıdır. Azərbaycan kimi kiçik və kövrək bir ölkənin üzləşcəyi ciddi

fəlakət ölkənin saysız-hesabsız itki və bələlərlə nəticələnən və aradan qaldırılması mümkün olmayan durğunluğa düçər edə bilər.

Ölkə rəsmiləri və "yeni varlanılmış" tikinti sahibləri özlərini istədikləri qədər aldada bilərlər. Ancaq onların məsələlərin həllinə belə etinəz münasibəti Bakının gələcəyi haqqında acı həqiqəti dəyişməyəcək. Gec-tez, bir gün təbiət onun qayda-qanununa riayət etməyi təkid edəcək. Bu gün hərəkət etmək vaxtıdır. Sabah fəlakətin qarşısını almaq və laqeydilik və bacarıqsızlıq nəticəsində yaranmış problemləri həll etmək üçün həddən artıq gec ola bilər.

*Piruz Xanlı Los Ancelesdə fəaliyyət göstərən memardır. Məqalə Azerbaijan International jurnalının əməkdaşlarının yardımı ilə tərcümə olunmuşdur.* ■

## Qeydlər

1 Dəhşəti qurtuluş: Bakı Metrosunda baş vermiş qazanın sahiblərindən birinin söylədikləri". Kris Kannon. Aİ 3.4 (Qış 1995).

2 Bakı Metrosunda qaza: Strategiyaya çağırış". Piruz Xanlı və Elizabet Atvel. Aİ 3.4 (Qış 1995).

3 "Bakıda ilk avtomobil." Manaf Süleymanov. Aİ 7.3 (Payız 1999).

4 "Su: içməyə bir damcı belə yoxdur. Bakı öz suyunu necə əldə etdi. İngiltərinin rolü—Vilyam H. Lindli". Dr. Rizard Zeliçovski. Aİ 10.2 (Yay 2002). Həmçinin: "Tikinti infrastruktur: Tağıyevin su probleminin həllinə verdiyi töhfə". Manaf Süleymanov. Aİ 10.2 (Yay 2002).

"Bakının su axtarışı: Qısa xronologiya". Məmməd Məmmədov. Aİ 10.2 (Yay 2002).

5 "Memarlıq: Məşhur neft məqənələrinin igamətgahları. İçəriye baxış". Betti Bleyer və Dr. Fərid Ələkbəri. Aİ 13.2 (Yay 2005).

6 "Azərbaycanda memarlıq və şəhər inkişafının metomorfozu". Piruz Xanlı. Aİ 6.4 (Qış 1998).

7 "Qadın sürücülər: 'Ey, ajdaha, sürücü lazımdır?'. Arzu Ağayeva. Aİ 11.4 (Qış 2003).

8 "Bakıda davamlı su çatışmazlığı". Betti Bleyer. Aİ 2.3 (Payız 1994).

9 "Zələzələ Azərbaycanı silkələyir". Aİ 8.4 (Qış 2000).

10 "Xilaskar 'Yaşıl İlaha' ". ARDNŞ Bölməsi. Aİ 4.3 (Payız 1996).